

Mingəçevirdə Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirildi

Dünən şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər xiyabanında ucaldılmış Soyqırımı abidəsi önündə 31 Mart – Azərbaycanlıların soyqırım gününə həsr olunmuş izdihamlı tədbir keçirildi. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayilov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri, eləcə də, şəhər sakinləri iştirak edirdilər. Tədbirdə şəhidlərin ruhuna dualar oxundu, soyqırımı qurbanlarının xatirəsi yad edildi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayilov tədbirdə geniş nitqlə çıxış etdi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İ.İsmayilov çıxışı zamanı qeyd etdi ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsəbiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandıraraq viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Qeyd olundu ki, XIX əsrin əvvəllərindən başlayaraq erməniləri tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, məqsədyönlü şəkildə onların deportasiya yası həyata keçirilmişdir.

Ötən əsrdə dörd dəfə – 1905 – 1906, 1918 – 1920, 1948 – 1953 və 1988 – 1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə də göstərdi.

İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpalığı ilə üzə çıxarmışdır.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini aşkar bəyan



etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bu tarixi fərmandan sonra əsrlər boyu başımıza açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırım və deportasiya hadisələrinin əsil mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilmiş, gizlinlərə aydınlıq gətirilməyə başlanmışdır.

1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmamağa haqqımız yoxdur.

İ.İsmayilov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız şanlı ordumuzun

qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı

qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. O günlər uzaqda deyil.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova, MDU-nun baş müəllimi Tahirə Həsənova, 17 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı fikirlərini bölüşdülər.

Sonda tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış Soyqırım abidəsi önünə gül dəstələri düzdülər.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri